

# PROBLEMLƏRİ BAŞINDAN AŞAN DAĞ KƏNDİ

(əvvəli ötən saylarımda)

Tircan bütün dövrlərdə tarixi məkan kimi tanınmışdır. İstər Şamaxı Qəzası tərkibində, isterse də 1931-ci ildən İsmayıllı rayon tərkibində olduğu müddətdə, Tircanlılar həmişə öz mərdlikləri, etimad və etibarlılıqlarına, milli-mənəvi dəyərlərinə görə seçilmişlər.

Köhnə Tircanda doğulub boyabaşa çatmış nəslin, son nümayəndəsi olan, 105 il ömür sürmüş Sürmə bibi (Anamın dili ilə) (1884-1988) danışardı ki, Tircan Lahic və Basqal tipində abad kəndlərdən biri olub. 1907-ci ildə sürüşən kənd, "aşağı meydan", "yuxarı meydan" adlanmaqla iki hissədən ibarət olub. Hər meydanın öz məscidi, öz hamamı, bulaqları, öz kürəbəndi olub. Küçələri daşla döşənəkli olub. Şamaxı və qeyri yerlərdən Tircana tez-tez yad yerli qonaqlar gəldilər. Demek olar, hər evdə xalca xanası vardı.

1837-ci ildə, Qafqaza sürgün edilən böyük rus şairi M.Y.Lermontov, Qafqaz xalqlarının adət-ənənələrini öyrənmək məqsədilə, İsmayıllı Bəy Qutqaşenli ilə Samaxıya səfər edəndə, onları ilk olaraq Tircana yönəldiblər.

Tircanlılar əziz qonaqları çox səmimi qarşılıqlılar. Evində gecələdikləri kənd hörmətlisi Abdulla kişi, qonaqların şərəfine ziyan təşkil edib. Ziyanətə dəvət olunmuş məşhur el sənətkarı Aşıq Oruc (qəssab Teymurun ulu babası), bütün gecəni "Aşıq Qərib" das-tanını söyləyib, oxuyub. (Lermontov, gələcək "Aşıq Qərib" əsərinin mövzusun buradan götürüb) Şairə heybə, yun corab (şətəl) hədiyyə edilib, adına meyve ağacı əkilib. Bir neçə ildən sonra bara düşmüş ağacın meyvəsini şairə çatdırmaq üçün Şamaxıya aparan çarvadalar, Lermontovun dueldə öldürülmesi xəberi ilə geri dönlər. Qədirbilən Tircanlılar, şairə qırx gün yas saxlayıblar.

1858-ci ildə, Bakıda, Xan qızı Natəvanla görüşmüş böyük fransız yazıçısı Aleksandr Duma da (ata), Tircanda

(Köhnə kənddə) olub. Belə ki, ölkəni səyahətə çıxan yazıçı, Şamaxıdan sonra, Maçaxı kəndinin cənubunda, "Poçt yeri" adlanan yerə, Girdimançayın nəğməli sahilində istirahətə gedərkən, yolüstü Tircanda da dayanmış, çay içib, çörək yeyibmiş. (Bu məlumatı mənə, məktəb yoldaşım, əziz dostum, 83 yaşlı Rauf həkim deyib. Ona da atası Mustafa kişi öz babasından elə eştidiyini söyləyibmiş).

1920-ci ildə devrilmis Milli Hökumətimizin yaradıcılarından biri olan Məmməd Əmin Rəsulzadə, yaxın silahdaşı Abasqulu Kazimzadə ilə birlikdə, təqiblərdən uzaqlaşmaq məqsədi ilə, bir muddət Çuxuryurda qalmışlar. Xilaskarımız Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun bir qrup döyüşüsünə bələdçilik edən Molla Kamil, M.Ə.Rəsulzadəni və silahdaşını əvvəlcə bir günlüğe Basqala, sonra isə Tircana aparmışdır. İki gün burada qaldıqdan sonra, onları Lahica kimi müşaiyet etmişdir. (M.Ə.Rəsulzadə və silahdaşı, üç aydan sonra yerli sakın Əliabbasbəy Nəsrullabəy oğlu Səfərbəyov tərəfindən, burada bolşeviklərə satılıb).

Qələmindən çıxan poetik inciləri ilə, heç de Lermontov və Dümədan geri qalmayan Musa Yaqub da, üç ilə kimi Tircanda yaşayıb yaratmışdır. 1954-ci ildə, Göycəy Pedaqoji Texnikumu bitirib, təyinatla Tircan kənd orta məktəbinə gələndə, Musa müəllimin 17-18 yaşları olardı. Yetim saxlamaga öyrəşmiş Anam, onu ailəmizə dördüncü uşaq kimi qəbul etdi. Biləndə ki, onun da atası mühərabədən geri dönməyib, biz daha da doğmalaşdıq. Anam bizim paltarımızı yuyub yamayaq, qeyrətli oğlanımızı isə, saymaqla qurtarmaz.

Bu qədər potensial qüvvəyə malik olan bir kənd, yetim, kimsəsiz bir uşağa bənzəyir. Biganəliyimiz baş alıb gedir. Elə bu biganəliyin nəticəsidir ki, kəndin səsi heç rayon səviyyəsin-də də eşidilmir.

Bu qədər təhsilliləri yetişdirən tarixi təhsil ocağıımız, qədim daş novlu bulagımız "yiye yay" deyə, öz əllərimizlə


yamanan, yegane köynəyinə, səliqə ilə bənd edərdi. Çoxları Musa müəllimin köynəklərinin "çoxluğuna" həsəd aparardılar.

Tircan, yüksək savadlı, çoxlu kadr potensialına malikdir. Respublikanın nüfuzlu Universitetlərində və elm ocaqlarında kəndimizdən olan necəneçə professorlar, neçə-neçə müxtəlif elmlər üzrə felsəfə doktorları çalışırlar.

Böyük qürur hissi ilə bldirirəm ki, kəndimizin yetişdirmələri arasında,

özümüzə sökdürüldü. Bütün millətlərin, kənd və şəhərlərin tarixi, onun dinin abidələrinin, qəbristanlıqlarının qədimiyi ilə ölçülüyü halda, kəndimizdəki 110 yaşlı Cümə məscidi, Dövlət qeydiyyatına götürülməyib.

Ermənilərin üçura bilmədiyi məscidimiz, bu gün baxımsızlıqdan uçub dağılmaq üzrədir, həyətini ticarət üçün yad bir kəndliyə icareye veriblər. Bütün Tircanlılara utanc gətirən digər



artıq neçə-neçə cəsur oğlanlarımız, GENERAL rütbəsinə yüksəliblər. Onların barelərində deyilən xoş sədalar, qulaqlarımıza çatdıqca, biz onlarla öyunürük və qürur hissi keçiririk. GENERAL balalarımızın hər birinə "Yaşıl işiq" arzulayıraq.

Yüksek ixtisaslı təhsilləri ilə, idarə və müəssisələrdə nüfuz sahiblərinə yüksəlmiş, kəndinin hörmətini qazanmış, qeyrətli oğlanımızı isə, saymaqla qurtarmaz.

Bu qədər potensial qüvvəyə malik olan bir kənd, yetim, kimsəsiz bir uşağa bənzəyir. Biganəliyimiz baş alıb gedir. Elə bu biganəliyin nəticəsidir ki, kəndin səsi heç rayon səviyyəsin-də də eşidilmir.

Bu qədər təhsilliləri yetişdirən tarixi təhsil ocağıımız, qədim daş novlu bulagımız "yiye yay" deyə, öz əllərimizlə

bir hal isə, məscidin əmlak kimi bölməsidir. Kəndimiz rayon məqyasında aparılan abadlıq işlərindən də təcrid olunub. Üst-üstə Tircanın bir məhəlləsi boyda olmayan, müvafiq olaraq 30, 35, 25, 12 evdən ibarət olan, 2,5 km-dən 7 km. məsafələrdə yerləşən kəndlərə asfalt yollar çəkildiyi halda, eyni yol qoşşığından 1,5 km məsafədəki, 554 evli Tircana yol çəkilməyib. Əhali susuzluqdan zülm içərisindədir. Kənddə, ermənilərin qətlə yetirdiyi 360, Böyük Vətən mühərabəsi cəbhələrindən geri dönməyən 250, Qarabağ döyüşlərində həlak olmuş 10-dan çox şəhidlərimizin xatirəsini əks etdirən heçnə yoxdur. Bu münasibətlə rayon məqyasında abidələr qoyularsa, məhz ilk növbədə Tircanın seçilməsi təxirəsalınmadır. Onun bu-na böyük haqqı vardır!

Əziz həmkəndlilərim, həmişə olduğunu kimi, gəlin, Ulu Öndərimiz Heydər Əliyev Cənablarının yenidən qurdüğü müstəqilliyimiz dövründə də öz sözümüzü deməyi bacaraq. Onun Layiqli Davamçısı İlham Əliyev Cənablarının etrafında six birleşək, Onun vasitəsilə, kəndimizə sahib çıxaq. Xeyrinə, şerinə yarayaq. Heç kəsə baş ucalığı getirməyən təkəbbürdən, lovğalıqdan əl çəkək.

Qaynayaq, qarışaq, Tircanımız namə, bir can olaq. Necə ki, Lahica. Basqala sahib çıxan ziyalıları, sakinləri kimi.

Ulularımızın ruhları xatirinə, bir xeyriyyə cəmiyyətində birləşək, kəndimizin şöhrətini özünə qaytarraq. Onların yanlarında üzü qara getməyək. Əlimizdən gələn əsirgəməyək. Kəndimizi turizm mərkəzi etmək üçün, əlimizdə hər cür əsas var.

**Keçmiş adət və ənənələrimizdən təkcə birisi toxunulmaz qalıbdır, o da harada olurlarsa olsunlar, dün-yalarını dəyişənlərimizi, nəyin bahasına olursa olsun, kəndimizə gətirib, onu ətir qoxuyan torpağımızda, doğmalarının yanında dəfn edirik. Uluları ilə eyni qəbristanlıqda uyumaq səadəti, hər kəsə nəsib olan nemət deyil. Bu gün, bizim seyr edib, axırət dünyasına yola saldığımız adamlar kimi, bizi də nə vaxtsa seyr edib yola salanlar ola-caqdır. Bu, İlahinin danılmaz əmridir. "Axır dönüş Allaha tərəffidir" (Qurani-Kərim, Ali-İmran surəsi, 28-ci ayə). O vaxt bizim üçün qazila-caq əbədi evimiz, nifrətlə dolu gir-dab çuxuru yox, qucaq-qucaq dualarla dolu məzar sarayı olsun. Cəsədlərimiz də çürüyüb torpağı döñəndə, qoy kəndimizin torpağı bir ovuc artsın.**

Vaqif Məmmədov

**Redaksiyadan: Yazida qaldırılmış problemlərlə bağlı qarşı tərəfin də mövqeyini çap etməyə hazırlıq.**